

BİR ƏSRLİK ŞƏRƏFLİ YOL

ADNSU -100
AZƏRBAYCAN DÖVLƏT NEFT
VƏ SƏNAYE UNIVERSİTETİ

Azərbaycan neft sənayesinin qadim və zəngin tarixi var. Dünyada ilk dəfə məhz Azərbaycan torpağında neft fontan vurub və ilk dəfə sənaye üsulu ilə həm quruda (1846), həm də dənizdə (1949) neft hasilatına başlanılib. Azərbaycanın neft, qaz və digər sənaye sahalarında nüvviyyətlər əldə etməsində, onun Qafqaz regionunda müüm siyasi mövqeyi olan bir dövlət və Azərbəycan-Qara dənizlə Xəzər dənizi arasında iqtisadi körpü yaratmaqla Avropa ilə Asiya arasında müüm geosiyasi mövqe tutan ölkəyə çevrilmişdən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) indiyidək yetişirdiyi müxtəlif profilli kadrların əvəzsiz xidmətləri olmuşdur.

2020-ci ilin noyabr ayında ADNSU-nun (1920-ci ilde Bakı Politexnik Institutu) yaranmasının 100 il tətammu olur. Bu yubiley həmçinin Azərbaycanda ali texniki təhsilin yubileyidir. 1920-ci ilə kimi Bakıda fəaliyyət göstərən Bakı politexnikumunun bazasında yaradılan kiçik bir texniki təhsil müəssisəsindən beynəlxalq miqyasda tanınan, yüksək

reytingli, neft və digər sənaye sahaları üçün kadrlar hazırlanıb. Nohang elm və təhsil ocağına çevrilmişdir. Təsədüfi deyil ki, Azərbaycanın brendi sayılan ali məktəblərdən biri olan ADNSU-nun bir əsrlük fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək qiymətləndirərək "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2020-ci il fevralın 6-də imzaladığı sərəncamda yazır: "Ölkənin qocamanı təhsil müləssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötan müdəddət arzında xeyli sayda peşəkar nefçi və mühəndis, eləcə də dünyani onurlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlanmışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəklişinə töhfələr vermiş və elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyətlə gerçəkləşməsində müüm xidmətlər göstərmüşdür".

Əsasən neft kadrlarına olan ehtiyacdan yaranan ali təhsil ocağı çox çatın və mürəkkəb, lakin



şərəflə inkişaf yolu keçib. Professor M.A.Dubrovski 1921-ci il sentyabrın 1-dən ilk rektor təyin olunub. Institutun tərkibində neft-mədən, elektromexanika, mühəndis inşaat, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri fəaliyyət göstərib.

1923-cü ildən institut M.Əzizibayov adına Azərbaycan Politexnik Institutu adlandırılır. Professor İ.Q.Yesman 1922-1928-ci illərdə institutun rektoru olmuşdur. 1928-1929-cu illərdə rektor vəzifəsi ni institutun məzunu M.V.Barinov və A.A.Nikisin icra edilib. 1930-1938-ci illərdə institutda müxtəlif vaxtlarda rektor vəzifəsinə İ.S.Axundzadə, Ə.O.Ağababov icra etmişlər. 1939-1941-ci illərdə institutun rektori akademik Musa Əliyev olmuşdur.

12 may 1929-cu ildə institutdan kənd təsərrüfatı fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən Kənd Təsərrüfatı Institutu yaradılıb. 29 may 1930-cu ildə Azərbaycan Politexnik Institutunun adı dəyişdirilib və Azərbaycan Neft Institutu (ANI) adlandırılır.

1931-ci ildə institutun şöbəsi – Azərbaycan Qiysi Sənaye Institutu yaradılıb. ANİ-nin bazasında Göncə, Qrozni, Ufa və İşimbayda şöbələri olan Azərbaycan Qiysi Neft Institutu yaradılıb. 19 iyun 1930-cu ildə İnsan fakultəsinin bazasında Azərbaycan İnşaat Institutu yaradılıb (1 sentyabr 1934-cü ildə yenidən Memarlıq-inşaat fakültəsi adı ilə ANİ-yə verilib).

1930-cu illərdə 3267 tələbəsi, qiysi təhsil üzrə fəhrolu fakültəsindən 3000-dən çox dinləyicisi olan ANİ keçmiş ittifaqda, görkəmli ali təhsil müləssisələrindən birinə çevrilərək miqyas və ahəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalıb.

Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökumətinin Qızılız Əmək Bayrağı Ordeni ilə mükafatlandırılıb.

Ölkənin sənayeləşdirilməsi ilə bağlı mühəndis kadrlarının hazırlanması tələb olunduğundan, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qurşadı durdu. 1934-cü il oktyabrın 10-da Neft Institutunun adı Azərbaycan Sənaye Institutuna (AzSl) dəyişirilib.

20 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-ci ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qızılız Əmək Bayrağı ordeni ilə təltif olunub. 1941-ci ildə mühəndirin başlanışması ilə əlaqədar olaraq qayğılar artırılmış və mühəndirin ilk günlərindən başlayaraq institutun əməkdaşları və tələbələri ölkə qarşısında borclarını vermək üçün cəbhəyə yollanıblar. 1941-ci ildə S.B.Qocayev institutun rektoru təyin edilib.

O, bu vəzifəni 1960-ci ilə qədər icra edib. Bu illərdə institutda müdafiə qurğuları tikmək üçün xüsusi dəstə yaradılıb. "Har şey cəbhə üçün" devizi altında işləyən məsən və zavodlarda istehsalatın idarəə olunmasında kadr qatışmazlığının sabob olub. 1943-cü ildə institut 1147, 1944-cü ildə 810 nəfər qəbul edilib. Mühəndis illəri ərzində 1000 mühəndis hazırlanıb. 1945-ci ildə hazırlanmış fakültəsinin dinişyiciləri də daxili olmaqla tələbələrinin sayı 4500 uldu.

Mühəndisədən sonra institutun fəaliyyətində əsasən dəyişikliklər olub. Həmin vaxtlarda 8 fakültədən 6-sı bilavasitən neft sənayesi təşəkkür kadr hazırlığı ilə məşğul idi. İnstiutun fəaliyyətinin mühəndisədən sonraq genişlənməsi ölkənin və Respublikanın sənayə sahalarının və ilə növbədə neft sənayesinin inkişafı ilə əlaqəli olub. Əgər mühəndisədən avval neft hasilatının 98 %-i Bakı, Qrozni və Maykopun payına düşürdüyü, mühəndisədən sonra Urall-Volqa, Embə, Orta Asiya, Qazaxistan, Uzaq Şəhər regionlarında zəngin neft yataqları aşkar edilmiş və onların mənimşənilməsi nelçi mütəxəssisələr tələbəsi əsas kəskin artırmışdı. Təsədüfi deyil ki, həmin illərdə Azərbaycan Sənaye Institutunun məzunuları bu yaşaqların işləməsində əsas rol oynayıblar.

1950-ci ildə institut strukturunda Geoloji-kəşfiyyat, Neft-mədən, Texnoloji, Mexanika, Energetika, Mühəndis-iqtisad, Nəqliyyat və Memarlıq-inşaat fakültələri fəaliyyət göstərib.

1952-ci ildə institut strukturunda Memarlıq-inşaat, Nəqliyyat fakültələri, Mexanika fakültəsinin bir hissəsi və Azərbaycan Kənd Təsərrüfatı Institutunun Hidrometeorolojiya fakültəsi əsasında mülki tikinti, nəqliyyat və maşınçayırma sahələri üçün mütəxəssis hazırlırmış məqsədilə Azərbaycan Politexnik Institutu yaradılıb. Azərbaycan Sənaye Institutundan Politexnik Institutuna 57 nəfər professor-müəllim heyəti olan 11 kafedra keçib və burada yalnız neft sənayesin üçün mütəxəssis hazırlanıb. Axşam və qayıb şöbələr üzrə təhsilin genişləndirilməsi işi aparılıb. İttifaq hökumətinin 14 mart 1959-cu ildə qəbul etdiyi qoraqəsən institut adı yenidən M.Əzizibayov adına Azərbaycan Neft və Kimya Institutuna (AzNKİ) dəyişirilib. Bu, ölkədə kimya sənayesinin prioritet sahə olunmasında ilə bağlı olub. AzNKİ-nin qarşısına əsas etibarilə inkişafda olan ittifaqın neft və nəft-kimya sənayə sahələri üçün yüksək səviyyəli mühəndis və elmi kadrların hazırlanması vəzifəsi qoyulub.

1951-1959-cu illərdə institut 6695 nəfər mühəndis hazırlayıb ki, onlardan da 3501 nəfər azərbaycanlı olub. Bu illərdə respublikə hökumətinin qorarına əsasən Xalq Təsərrüfatı Institutundan Planlı iqtisadiyyat fakültəsinin sənaye iqtisadiyyati ixtisası və Azərbaycan Dövlət Politexnik Institutindən 11'2020

dən faydalı qazıntı yataqlarının işlənməsi ixtisası AzNKİ-ya, radiotexnika ixtisası isə AzNKİ-dən Politexnik İnstitutuna verilib.

1960-ci ildən instituta rəhbərliyi professor İsmayıllı İbrahimov həyata keçirib. Azərbaycan hökumətinin 30 mart 1960-ci il qərarına əsasən Sumqayıt şəhərində AzNKİ-nin axşam və qiyabi şöbələri üzrə təhsil alımaq üçün tədris-məsləhət məntəqəsi yaradılıb və üzvi sintez, sintetik kauçuk, kimya istehsalı üçün maşın və aparatlar ixtisasları üzrə mütəxəssis hazırlanması nəzərdə tutulub. 1962-1963-cü tədris ilində Sumqayıt şəhərindəki tədris-məsləhət məntəqəsi axşam və qiyabi şöbəsi kimi AzNKİ-nin filialına çevrilib. Filial ilk tələb qəbulu 1962-ci ildə aparılıb və axşam şöbəsinə 225, qiyabi şöbəyə isə 125 nəfər qəbul olunub. Kimya sonayesinin tələbatının ödənilməsi ilə bağlı iftitafq hökumətinin 3 iyun 1965-ci il tarixli qərarına əsasən filial Sumqayıtdakı Sintetik Kauçuk zavodundan AZNKİ-nin zavod - alli texniki maktabına çevrilib. O vaxtlar tədrisin təşkil üçün müvafiq şərait olduğunu görə dörsələr əsasən Sumqayıtin 11 sayılı orta maktabının və "Kimyaçılar şəhəri"ndəki səkkizkiliklilik maktabın binasında keçirilib. 1970-ci il kimi mülliimlərin əksariyyəti AzNKİ-dən davət olmuşdur pedaqoqlar olublar. 1992-ci ildən Sumqayıt şəhərindəki filial sərbəst Azərbaycan Sonaye Institutu kimi fəaliyyət göstərərək, 13 iyun 2000-ci il tarixdən Sumqayıt şəhərində keçirilib.

AzNKİ-nin 50 illik yubileyi 5 iyl 1971-ci ildə təntənlənə şəraitdə idindi. Şəhəriyər adına klubda başda Respublikanın rəhbəri Heydər Əliyev olmaqla hökumət nümayəndə heyətinin iştirakı ilə qeyd olunub. Kollektivin 100-dən çox üzvü hökumət tərəfindən faxlı ad və formanlarında təltif olunub, 30 nəfərənə isə hökumət hesabına mənzillər verilib. Yubileyle olaqladır institut ham da Türkmenistandan iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlanmasında idmətlərinə görə wasləşənliyi Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

1971-1978-ci illərdə institutun rezipozitorini professor K.N.Quluzadə icra edib. 1978-ci ildə akademik L.Ə. İbrahimov yenidən institutun rektoru təyin edilib. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun yeterlərini əfsanəvi Neft Daşlarında və Bakının neftstırma zavodlarında, Sumqayıtın böyük kimya müsəssələrində və Respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında, Tümen, Saxalın, Tatarstan mədənlərinə, ölkənin bütün güşələrində çalışıblar. Sovet İKP MK-nin və SSRİ Nazirlər Sovetinin 271 sayılı, 6 aprel 1978-ci il tarixli "Ali məktəblərdə elmi-tədqiqat

iqşat işlərinin effektivliyinin artırılması" qərarı ilə respublika ali məktəbləri içərisində tökcə AzNKİ keçmiş iftitafq qabaqcıl 70 ali məktəbinin siyahısında daşıl edilib. Qaz sonayesinin inkişafı ilə əlaqədar 1979-cu ildə institutun Neft-mədən fakültəsinin adı Qaz-neft-mədənə dayıdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.1991-ci il tarixli qərannə əsasən institut M.Əzizbəyov adına Qızırmış Əmək Bayrağı ordenli Azərbaycan Sonaye Universiteti (AzSU) adlandırılub.

Nazirlər Kabinetinin 11/8-12 nömrəli, 20 may 1991-ci il tarixli qərannə və Xalq Təhsil Nazirliyinin 442 nömrəli, 17.06.91-ci il tarixli əmrinə əsasən Əli Bayramlı (indiki Sırvan) şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradılıb. Məntəqədə universitetin qiyabi şöbəsində təhsil alan tələbələrin tədris programlarının mönimsəməsinə yardım göstərilib.

24 avqust 1991-ci ildə hökumətin qərarı ilə AzSU-nun Mingəçevir şəhərində filialı açılub, oraya yüngül toxuculuq sonayesinin iqtisadiyyatı və idarə olunması, inşaat iqtisadiyyatı və idarə olunması, naqliyyatın iqtisadiyyatı və idarə olunması, elektrik sistem və şəbəkələri, elektrik naqliyyatı ixtisasları üzrə 87 tələb qəbul olunub. Sonradan bu filial sərbəst olaraq Mingəçevir Politeknik Institutu kimi fəaliyyət göstərməyə başlayıb.

Nazirlər Kabinetinin 129 nömrəli, 16.03.1992-ci il tarixli qərarı ilə AzSU-nun nazidində "Neftin, qazın geoteknoloji problemləri və Kimya" Elmi-Tədqiqat İnstitutu yaradılıb.

1989-cu ildə institutun rektoru vəzifəsinə akademik T.M.Əliyev təyin edilib. O, bu vəzifəni 1992-ci ildək icra edib.

Nazirlər Kabinetinin 137 nömrəli, 21 mart 1992-ci il tarixli qərarı ilə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılub. 1991-2000-ci illərdə ADNA-də Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Kimya-tekhnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması, Mühəndis-iqtisad və Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültələri fəaliyyət göstərib. 1993-1997-ci illərdə professor Parviz Məmmədov ADNA-nın rektoru vəzifəsini icra edib. 1997-ci ildən 2014-cü ildək bu vəzifəni professor Siyavuş Qarayev icra edib.

1993-1994-cü tədris ilindən başlayaraq ilk dəfə bacaları və səyyahı vəzifəsində mütəxəssis hazırlanıb.

Nazirlər Kabinetinin 174 nömrəli, 10.08.1995-ci il tarixli qərarı ilə ADNA-nın nazidində "İdarəetmə Proseslərinin Avtomatlaşdırılması" Elmi-Tədqiqat İnstitutu yaradılıb.

1998-ci ildə ABŞ-in Informasiya Agentliyinin dəstəyi ilə Cərçiye Dövlət Universiteti (ABŞ) və ADNA arasında əməkdaşlıq arasında mütəxəssis hazırlığı ingiliscə dilində aparılan biznes idarə edilməsi üzrə magistratura (MBA) açılıb. Bu laiyihənin özülliyi ondan ibarətdə ki, tədris planları və fənlərin məzmunu qərb standartlarına uyğunlaşdırılmış, dərslər ABŞ-dan dəvət olunan və ABŞ-a təcrübə keçməyə gəndərilmüş mütəxəssislər tərəfindən ən müasir tədris texnologiyalarından istifadə etməklə aparılır. Həmin ildə Almaniyada Zigen Universiteti (ZU) ilə əməkdaşlıq çərçivəsində qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında tədris ingiliscə dilində aparılmaqla "Yeni texnologiyalar" programı üzrə bacaları hazırlanıb.

1999-cu ildən etibarən Avropa İttifaqının TEMPUS programı çərçivəsində Fransanın Sofiya-Antipolis və İtalyanın Genuya universitetləri ilə əməkdaşlıq əsasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Parisin Neft və Motorlar İnstitutunun dəstəyi ilə Avropa standartlarına uyğunlaşdırılmış tədris planı əsasında "Ötrəf mühət və neft sonayesi" ixtisası üzrə magistrler hazırlanıb.

1999-cu ildən ADNA-də "Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri" elmi-texniki jurnalı nəşr olunmaga başlayıb.

Görkəmlü dövlət və ictimai-siyasi xadimlər olan SSRI-nin qaz sonayesi naziri Sabit Orucov, Plan komitəsinin sədri Nikolay Baybakov, akademik Azad Mirzəcanzadə, Sovet Kosmik Programının rəhbəri Kərim Kərimov, məşhur geoloq Fərman Salmanov, Anqolannın prezidenti olmuş Jozé Eduardo duş Santos, SOCAR-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Rusiyadan "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov və sonayenin müxtəlif sahələrində çalışmış və çalışan yəzərlərə adlı-sənli mütəxəssis və alimlər ADNSU-nun müxtəlif vaxtlarda mözunlu olmuşlar.



Sabit Orucov



Kərim Kərimov



Nikolay Baybakov



Fərman Salmanov



Azad Mirzəcanzadə



Vahid Ələkbərov



Xoşbəxt Yusifzadə



Józé Eduardo duš Santuš

AzSı Sovet döönündə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayına görə ittifaq ali məktəbləri sırasında üç ali məktəbdən biri olub. Universitetdə bu günədək dünyannın 106 ölkəsi üçün 10 mindən artıq mühəndis kadrları hazırlanıb.

2015-ci il sentyabrın 3-da Prezident İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılub və professor Mustafa Babanlı universitetə rektor təyin edilib. Bu ham da ali məktəbin yeni statusda fəaliyyətə başlaması və sənayenin digər sahələri üçün da məlli kadrların hazırlanmasına diqqəti artırmış demək id. Üm mühüm uğurlardan biri ADNSU-da Fransa-Azərbaycan Universitetinin (UFAZ) açılmasıdır. Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan bu layihə 4 texniki ixtisas üzrə beynəlxalq standartlara uyğun kadr hazırlığını 2016-ci ildən başlayaraq uğurla hayata keçirir.

Həzirdə ADNSU-da beynəlxalq səviyyədə elektron təhsil məkanının təşəkkül tapması, universitetin dünya miqyasında tanınması, həmçinin digər brendlərdən fərqli olaraq özünü unikal brendinin yaradılması istiqamətində olduqca ciddi addimlar atılır, müüm səylər göstərilir.

ADNSU-da tədris olunan ixtisasların beynəlxalq akreditasiyası istiqamətində aparılan işlərin nöticəsi olaraq 2017-ci il yanvarın 16-da universitetdə tədris olunan üç ixtisas Almaniyannın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şöbəkəsi (ENAAE) tərəfindən Avropa standartlarına uyğun tədris olunan ixtisaslar kimi tanınıb. Sonra isə daha beş ixtisas Almaniya və Avropanın möşhur akreditasiya təşkilatlarından biri olan "Foundation for International Business Administration Accreditation" (FIBAA) tərəfindən Avropa Standartlarına uyğun sayılırlaşqı beş il müddətinə akreditasiya olunub və ADNSU-nun beynəlxalq akreditasiyadan keçmiş ixtisaslarının

sayı 8-ə çatıb. Həzirdə dəha 10 ixtisasın akkreditasiyadan keçməsi üçün hazırlanmış işləri tamamlanıb və onların yaxın zamanda akkreditasiyadan keçəcəyi gözlənilir.

İki elmi bazasına – "Crossref" və "Index Copernicus"-a daxil olaraq indeksləşib. ADNSU-nun nəzdində təsis olunmuş bu jurnal universitetin beynəlxalq elmi bazaya düşən ilk jurnalı kimi böyük



Universitet alımları dərc edilmiş məqalələrinin görə hər əz mövqələri məbləğindən olavaşa əmək haqqı almış şəxsləri malikdir. Təkcə onu qeyd etmək olar ki, son 5 il ərzində nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrin sayı 20 dəfənən çox artıb.

Son illər ölkədə texniki profilli universitet olaraq, təhsil və tədrisin yüksəldilməsi ilə cəmiyyətin rəğbatını qazanan ADNSU elmi nailiyyətləri ilə yanaşı innovativ layihələri ilə də fərqlənməyi bacarıb. Artıq iildir ki, ADNSU-nun "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının müdürü, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev rəhbərliyi ilə dəreçə olunan "Azerbaijan Journal of High Performance Computing" elmi jurnalı dünyasının

elektron elmi-analitik informasiya platformaları olan "Web of Science" və "Scopus" beynəlxalq elmi bazalarında təmsil olunmağı hədəfləyib.

Universitet Azərbaycan, rus və ingiliscə dillərinə 35 ixtisas üzrə bəkalavri, 57 ixtisaslaşma üzrə isə magistr hazırlığını həyata keçirir. Bu məqsədlə ADNSU-də 7 fakültə, 27 kafedra, 700-dək professor-mülliim heyəti tədris cəlb olunub. Həzirdə ADNSU-də 16 min tələbə, o cümlədən əcnəbi tələbələr (500-dsk), UFAZ-də 415 (1-ci kurslar daxil deyil), magistraturada 1518 (MBA daxil deyil) və doktoranturada 310 (15.09.2020 tarixinə olan məlumat) naşer təhsil alır. 2016-ci ildən ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci, 2020-ci ildən Sənaye və Texnologiya Kolleci,



fəaliyyət göstər ki, onların da tələbələrini nəzərə alsaq bu gün ADNSU ümumilikdə 20 minədək azərbaycanlı gəncə təhsil verir, onları Azərbaycan sənayesi və iqtisadiyyatına təhsif verəcək kadrlar kimi yetişdirir.

ADNSU əcnəbi tələbələrin Azərbaycanda ən çox üz tutduqları ali məktəblərdən biridir. Hazırda ADNSU-də 30-dək ölkədən, o cümlədən Türkiyə, Rusiya, Çin, Türkmenistan, Qazaxstan, Yuranistan, Yəman, Suriya, Vyetnam və İrəndən 500-dək tələbə təhsil alır. ADNSU-nun mühəndis kadrlarının hazırlanmasında böyük təcrübəsi ilə yanaşı universitetin sonnayə müəssisələri ilə six əməkdaşlıqlaqların mafik olmasa əcnəbiləri bu universitedə qəbul olmağa səvq edən osas şartlardır. ADNSU tələbələrinin müasir tədris programları üzrə təhsil almaq imkanı ilə həm də qazandıqları bilişləri bilavasitə təcrübədə mökməltəmək imkanını təqdim edir. Əcnəbi tələbələrin universiteti calb edilmiş istiqamətindən son illər aparılan işlərin nəticəsi olaraq yaxın zamanlarda Çin, Vyetnam, Bangladeş və digər ölkələrdən olan tələbələrin sayının artacağı gözlənilir. ADNSU-nun əcnəbi tələbələrinin cəlb edilməsi ilə bağlı müümən uğurlarından biri də özündün təhsil xidmətlərinin ixracına başlamasıdır. 2020-ci il iyulun 24-də ADNSU ilə Banqladeş Center for International Studies (CIS) təhsil müəssisəsi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Dəkkədə ASOIU Institute of Asia-nın fəaliyyətə başlaması nəzərdə tutulur. Müqaviləyə görə ASOIU Institute of Asia ADNSU-nun əmtəə nişanından (ASOIU – ingiliscə ADNSU-nun abreviaturasıdır – red.), tədris proqramlarından, professor-müəllimlər heyətinin tədris imkanlarından, e-Azi Elektron Kitab Evinin bazasından, idarəetmə sistemindən istifadə hüququnu qazanaraq bakalavr təhsil pilləsi üzrə təhsil verəcək.



AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI
Azərbaycan Neftegaz Xəzəri / Azerbaijan Oil Industry

2020/2021-ci tədris ilində ASOIU Institute of Asia-ya Cənubi Asiyadan müxtəlif ölkələrdən olan 100-dən artıq tələbənin qəbulu planlaşdırılmış və müqaviləyə əsasən onlar dördillik tədrisin müddətinin iki ilini ADNSU-da alacaqlar. Tədris müəssisəsinin bakalavr pilləsi üzrə ilk məzunlarının magistratura təhsilini il il sistemi ilə Bakıda və Dəkkədə alacaqları nəzərdə tutulur.

Hazırda ADNSU-da altı elmi-tədqiqat laboratoriysi fəaliyyət göstərir. Universitetdə tələbələrin auditoriya və laboratoriyalarda əldə etdikləri praktiki biliq və bacarıqları möhkəmləndirmək üçün tədris və istehsalat təcrübəsi keçmək imkanları da genişləndirilir. ADNSU-da təhsil alan tələbələr hər il tədris planına və tədris qrafikinə uyğun olaraq müxtəlif müəssisələrdə tədris və istehsalat təcrübələrdən iştirak edirlər. Universitetdə 189 müəssisə ilə istehsalat təcrübəsi üzrə əməkdaşlıq aparılır. Onlardan əsasən baza müəssisələr – SOCAR, "Azərkimya" İstehsalat Birliyinin "Etelen-Poliyen" zavodu, Heydər Əliyev adına Neft Emal Zavodu, SOCAR-in Geofizika və Geologiya İdarəəsi ilə six əməkdaşlıq olunur.

ADNSU-da təhsilin və elmin sənayə ilə sintezi məqsədilə görünlən müümən işlərindən biri məktəbdə "eazi START" Startap və innovasiya mərkəzinin yaradılmasıdır. İstedədli tələbələr və magistrallar yanaşı doktorantların, universitet müülliimləri və professorların iştirak etdiyi Startap məktəbinin məqsədi elmdə olan yeniliklərinə əsasında minimal investisiyalar yaradılmışdır. Startapın tətbiqəti təhsilin bazarlaşdırılmasına, tətbiqəti təhsilin inovasiyalılaşdırılmasına və təhsilin inovasiyalılaşdırılmasına yönəldilmişdir.

Universitetdən son illər ərzində gəncərin inkişafı, yaxşı təhsil almazı üçün icra olunan geniş tədris proqramları ilə yanaşı, onların ideya möhsullarının – startapların inkişafı üçün də ciddi addımlar atılıb. ADNSU-da 2015-ci ilin dekabrında yaradı-



lan "eazi Start" Startap və İnnovasiya Mərkəzində tələbələr İsraili və Ukraynalı mentorlar tərəfindən təlimlər keçirilir. Mərhələ şəkildə keçirilən bu təlimlər tələbələrdə startapçı bacarıqlarının formalşamasında müümən rol oynayıb, nəticədə ADNSU tələbələrin layihələri "Microsoft Imagine cup Azerbaijan", "I2B", "Yeni fikir", "AgroX" kimi yerli və beynəlxalq startap yanşları, sərgi və festivallarında mükafatlarla layiq görürlər.

Bunun yaxşı, tələbələrin inforasiya texnologiyalarına dairəndən yiyələnmələri üçün universitetdə Azİİ-İT Akademiyası yaradılıb. Dünya şöhrəti Oracle, Microsoft, Autocad resursları üzərindən qurulan IT Akademiyasının ətəni ilə 100-dən artıq gənə tətbiq və müxtəlif səviyyələr üzrə sertifikatlar alıblar. Bundan əlavə, 2019-cu ildən ADNSU-da İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə "İsrail – Azərbaycan Hi-tech Tədris Mərkəzi" fəaliyyətə başlayıb. Tədris

Mərkəzi Azərbaycanda yüksək səviyyəli təlimlərə olan tələbatın ödənilməsi və yüksək texnologiyaların inkişafının dəstəklənməsinə xidmət etmək məqsədilə yaradılıb. Kursu bitirənlər "Məzun sertifikatı", layihəni təqdim edə bilənşəyin "İştirakçı sertifikatı" veriləcək. Sonda tələbələrin bank sektorunda və digər şirkətlərdə işlə təmin olunmasına dəstək göstəriləcək.

Universitetin IT sahəsində dəha bir uğurlu işləyişi isə High Performance Computing (HPC) Mərkəzinin yaradılmasıdır. 2019-cu ildən ADNSU universitetlər arasında bir ilək imza ataraq HPC mərkəzinin yaradılıb. Yüksek sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müümən elmi istiqamət olan HPC Mərkəzi kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elmi sahalarının kvant mənəxəsi, hava proqnozlaşdırılması, molekulyar modelləşdirme, fiziki modelləşdirme



AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI
Azərbaycan Neftegaz Xəzəri / Azerbaijan Oil Industry

kimi istiqamətlərdə çox böyük imkanlara malikdir. Mərkəz həmcinin ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli və kadr hazırlığını təmin etmək məqsədini daşıyır.

Bu gün artıq universitetin maddi-texniki bazaşı da xeyli gücləndirilib. Belə ki, ADNSU-nun 1 milyona yaxın kitab fondu olan Azıllı e Kitab Evi, informasiya hesablaşma mərkəzi, nəşriyyatı, üç tədris korpusu, tələbə poliklinikası və xəstəxanası, idman kompleksi, Nabranda istirahət zonası vardır. Yeni statusda faaliyyətə başlayan ADNSU-da 2015-ci ildən başlayaraq aparılan ciddi islahatlar və struktur dəyişiklikləri onun beynəlxalq fəaliyyətində də öz əksini təpib və bu əlaqələr keyfiyyətə yeni müstəvəi qalxmış və xeyli genişləndib. Hazırda ADNSU Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Ploesti Neft və Qaz Universiteti (Rumınıya), Tronheyym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtalya), Nitsa Sofiya-An-

tipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanistan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir.

Müasir dövrə əmək bazarının tələbləri dəyişib, bu bazarda rəqabətqabiliyyəti olmaq üçün başlıca şərt yüksək ixtisaslı kadr olmaqdır. ADNSU məzunlarının 80 %-dək hissəsinin məzun olduğunu qısa müddət sonra işlə təmin olunması və bunun nəticəsi olaraq ali təhsili məhz bu ali məktəbdə almaq istəyənlərin sayıının ilbəl artması 100 yaşı qocaman ali təhsil müəssisəsinin müasir dövrün innovasiya, kreativlik, hədəfə köklənmə kimi prinsiplərə uyğun səmərəli faaliyyətinin göstəricisiidir. ADNSU bununla kifayətlənməyib, dünyada artıq başlamış IV sənaye inqilabının tələblərinə uyğun kadr hazırlığını daha yüksək səviyyədə apararaq ölkənin sənaye və iqtisadiyyatına bir əsrlik tarixi boyu olduğu kimi gələcəkdə də xidmət etmək kimi nəcib missiyasını uğurla davam etdirməyi özünün əsas vəzifəsi sayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı